

Dörd il önce "Aprel dərsi" işgalçılara nəyə qadir olduğumuzu göstərdi

Torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın şəhər yürüşünə start verilməsinə doğru 4 il önce daha bir addım atıldı: Prezident, Ali Baş Komandan İlham Əliyev öndə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-ci ilin "Aprel dərsi"ndən düzgün nəticə çıxarmağı xatırlatdı: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəzmizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərində düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nehayət, dərk etməlidir ki, işgalçılıq hərəkətləri onları uçuruma aparr. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sənədli! Sənədli! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyüümüzü bərpa edəcəyik!"



Əlbəttə, tarixin elə səhifələri var ki, onlar kitablaraya yazılmışdır, maddi mədəniyyət abidələrində öz əksini tapır. Belə müqəddəs abidələr məskəni olan Azərbaycanın da tarixinin oxunulmamış səhifələri, yaxud daşlaşmış mədəni məbədləri az deyil. Zaman, quruluşlar bir-birini əvəzlədikcə həmin abidələrə baxış da dəyişib: təessüf ki, sonrakı dövrlərdə münaqişə və müharibelərdə düşmenin "qəzəbi"nə tuş gələrək bir çoxu Yer üzündən silinib.

Dünyanın maraqlı mağarası - Azix

Yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azix mağarası da ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoyurdu. Bu uludan-ulu məkan minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. "Böyük Ermənistan" uğrunda aparılan çirkin, şovinist siyaset Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də öz izlərini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 ildir Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtılık dövrlərinin etnoqraflarını heyrətdə qoymuş Azix mağarasının yerləşdiyi Füzuli rayonudur.

Dünya üçün maraqlı görünən Azix mağarası füzülilər üçün uzun müddət ejdahaların və digər sehri canlıların yaşadığı yer idi. Ona görə də bu sırrı açanlardan savayı kimsə ora girməyə cəsarət etmeyib. Beləliklə, Azix uzun müddət qapalı şəkildə qalıb. Buradakı tapıntı üzərində aparılan tedqiqatlar təsdiqləmişdir ki, o, ən azı 350-400 min illik bir dövrü əhatə edir.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardi. Əhmədalıllar və ya Arğalı türbəsi, Babı türbəsi, Aşağı Veyssiyyət hamar daşlarından tikilən qülləvari Mirəli türbəsi, Qarğabazar kəndindəki Hacı Ələkbər məscidi, Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını, qədim tarixə malik olduğumuzu təsdiqləyən tutarlı faktlar olmuşdur.

Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bize məlum deyil. Digər işgal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnaklar tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyyətətgahları yerləyeksən etmişlər. Rayonda bir şəhər, bir şəhər tripli qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri olub. Bu yerlərdən axan Quşarçay, Kondələnçay, Qozluçay, Çərəkan xan Arazın hövzəsinin çayları - qollarıdır.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəste-

yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tərəfindən işğaldan azad olunubsa, demək, separatizmin qurbanlarına çevrilmiş digər ərazilərimizi də erməni təcavüzkarlığından - esir və girovluqdan xilas edəcəyik! Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir! Bunu Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqə, gündən-günə güclənərək NATO standartları səviyyəsində formallaşan, 2016-ci ilin

gin su mənbələri erməni işgalçıları tərəfindən dağıdlaraq məhv edilib.

Cəbrayıl rayonunun işgalindan azad edilən yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı isə 24 ildən sonra özünün doğmalarını yenidən qoynuna aldı. Azərbaycan Ordusunun qısamüddəti Aprel döyüşlərində işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə sünnətli Cocuq Mərcanlı kəndinin sakinlərinin 50 ailənin doğma yurda qayıdışı üçün yeni salınan qəsəbə düşmənə ciddi signal və göz dağı oldu. Çünkü bu, əslində, Azərbaycan torpaqlarının bir qarışının belə düşmən əsarətinə qalmayacağına dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin verdiyi bəyanatın real nəticəsidir.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 27 il əvvəl erməni vandalizminin qurbanı-



lilikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoza, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.

Doğma torpaqla ünsiyyət, yurda, vətənə sədaqət...

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli əhalisi doğma torpaq uğrunda



çox itki verib. Mühəreibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veyssiyyəti, Qardaşlı, Üçbulaq, Arış, Qoçəhməddi, Cuvarlı, Güzdək, Gorazilli, Cəmili, Diləğarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib. 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dək əlli və şikət de Qarabağın qaytarılması uğrunda hər an döyüslərə atılmağa hazırlır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər. 27 il önce itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə doğulub, o yerlərdə boy ata bilməyən uşaqlardan 155-i yetim qalıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, düşmən əsarətində olan digər torpaqlarımız da işğaldan azad ediləcək və orada yeni həyat başlayacaq. Budur, artıq Füzulidən işğaldan azad olunmuş ərazilərinde salınmış 13 qəsəbə və 20 kənd füzülilərinin doğma torpaqla ünsiyyət yerine çevrilib. Həmin qəsəbələrdən 12-si məhz işğaldan azad edilən ərazilədə yeni salınıb və məcburi köçkünlər ailələri burada məskunlaşdır. Hazırda bu ərazilədə 50 min nəfərdən artıq məcburi köçkünlər ailəsi yaşıyır.

Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Önder Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə

aprel ayının əvvəllərində iki günlik zəfər yolu keçərək düşmənin bağını yaran Milli Ordumuşun hərtərəflı gücü, qüdrəti və xalqımızın mübariz ruhu deyir!

Suşaya yol Cəbrayılın Cocuq Mərcanlısından keçəcək

1993-cü il avqustun ortalarında Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın cənub istiqamətində başlayan geniş miyəyəsi bir həftə sonra, daha dəqiq desək, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının böyük hissəsinin işğali ilə nəticələndi. Ondan bir ay öncə, iyulun 23-də isə erməni quldur birləşmələri Ağdamı işğal etmişdilər. Ağdamə qədər isə Qarabağın qala qapıları sayılan Laçın, Şuşa və Kəlbəcər düşmən əsarətinə keçmişdi.

Cəbrayılın işğalı həm də Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonun - Qubaşlı ilə Zəngilanın mühəsniyyəti düşməsi demək idi. Rayonun ərazisi 1050 kv.km, əhalisi təxminən 57 min nəfər idi. Həzirdə rayonun (Cocuq Mərcanlıdan savayı) 80-dən çox yaşayış məntəqəsi işğal altındadır.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliye malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Rayonda 120-dək tarixi-memarlıq abidəsi, qıymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adı flora və fauna ilə seçilən Diri dağının özü nəməxsus əsrarəngiz təbiet güşələri, mineral maddələrlə zə-

na çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərən başqa, Həkəri və Araz çaylarından qidalanırdı.

Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkə Cəbrayıl şəhərinin işğalı günü (23 avqust 1993-cü il) 50 nəfər canını torpağa qurban verdi. Ümmülikdə isə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda 246 cəbrayılı şəhid olub, 91 nəfər esir və itkin düşüb, 177 nəfər isə əlil olub.

Rayonun ərazisində tarixi-memarlıq abidələri az deyildi. Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudayarlı kəndindəki Dairəvi və səkkizgüləli, Şixlərdəki Dairəvi türbə, Xudafərin köpüleri, Diri dağdakı Qız qalası, Dağtumasdakı Başkəsik günbəz, Gordubaba dağında məhz həmin mədəniyyət və dini məbədlərdən sayılırdı. "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazzannə" və s. ziyanətgahlar, Dağtumasdakı "Tumas ata", "Divlər sarayı", Mahmudludakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatardakı Sikkop tikiilər isə sərf dini xarakterli idil ki, hər biri inanc yerinə və ziyanətgaha çevrilmişdi.

Tarixin qanlı-qadali səhifələrini vərəqlədikcə düşmənin məkrli siyaseti ilə yanaşı, xalqımızın torpağa, vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik. Qarabağın qara günlerine səbəb olan düşməninin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz çəş, imək tutan diz taqətsiz və şikət olur...

Kiçik Qafqazın mədəniyyət zirvəsi sayılan Şuşaya yol Cocuq Mərcanlıdan keçir. O yolun açılmasına isə az qalıb...

**Rəhman SALMANLI,
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"**